



Azərbaycan dünyaya
günəş kimi doğacaq.
Heydər ƏLİYEV

Xalqın sözü haqq sözüdür

LERİK



№ 09-10 (585-586)

30 aprel 2019-cu il

Qəzet 1937-ci ildən çıxır

Qiyməti 40 qəpik

10 milyonuncu sakininin anadan olması münasibəti ilə fləşmob keçirildi



7 aprel 2019-cu il tarixdə Azərbaycan Respublikasının 10 milyonuncu sakininin anadan olması münasibətilə Heydər Əliyev meydanında rayon məktəblilərinin ifasında fləşmob təşkil olunmuşdur.

Azərbaycan Respublikasında 10 milyonuncu sakinini anadan olması münasibətilə Lerik Rayon İcra Hakimiyyətinin, Lerik Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyev meydanında konsert verildi.

Tədbirdə rayon icra hakimiyyəti başçısı Rövşən Bağirov çıxış edərək əlamətdar hadisəyə, aprelin 6-da keçmiş Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Həsənov Nigar Yunis oğlu ilə Ocaqova Nigar Çerkəz qızının ailəsində Azərbaycanın 10 milyonuncu sakinini dünyaya gəlməsi münasibəti ilə Azərbaycan xalqını və uşağın valideynlərini

daxil olmuşdur.

Natiq demografik göstəricilərin yüksəlməsində, əhəlinin həyat səviyyəsinin yaxşılaşmasında mühüm rol oynayan cənab Prezident tərəfindən son aylarda imzalanmış fərman və sərəncamlar haqqında məlumat verdi. Bildirdi ki, şəhid ailələrinə 11 min manat birdəfəlik yardımların verilməsi, minimum əmək haqqı və pensiyaların artırılması, Milli qəhrəmanlara, şəhid ailələrinə, müharibə əlillərinə verilən Prezident təqaüdlərinin, veteranla-



Müstəqilliyimizin bərpasından keçən 27 il ərzində ümummilli lider Heydər Əliyevin uzaqqörənliklə müəyyənləşdirdiyi strategiyanın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfin-

ra verilən sosial müavinətin, tələbə təqaüdlərinin artırılması, anadangəlmə əlillərə və 1-ci qrup əlillərə baxanlara yeni prezident təqaüdlərinin təsis edilməsi, problemlı kreditlərin ödənilməsi və sair haqqında verilmiş sərəncamlar cənab Prezidentin xalqımıza olan yüksək qayğı və diqqətinin bariz nümunəsidir.

10 milyonuncu sakinini dünyaya gəlməsi münasibəti ilə həm cənab Prezident, həm də Birinci vitse-prezident tərəfindən təbriklərin ünvanlanması və bu münasibətlə xalqımız tərəfindən respublikanın hər yerində müxtəlif tədbirlərin, ağacəkmə kampaniyasının, bayram konsertlərinin, atəşfəşanlıq keçirilməsi doğrudan da qürurvericidir. Tədbir rayon Mədəniyyət Mərkəzinin hazırladığı bayram konserti ilə davam etdirildi.

Sonda nümayiş etdirilən möhtəşəm atəşfəşanlıq tədbir iştirakçıları və rayon əhalisi tərəfindən maraqla izlənilidi.



təbrik etdi.

Bildirdi ki, cənab Prezidentin həyata keçirdiyi iqtisadi, sosial islahatlarının nəticəsidir ki, iqtisadiyyatımız, qeyri-neft sektoru inkişaf edir, xalqımızın həyat şəraiti, yaşayış səviyyəsi ildən ilə yaxşılaşır. Məhz bu iqtisadi göstəricilərin yaxşılaşmasının uğurudur ki, həm də demografik göstəricilərimiz yüksəlir. Müstəqilliyimizin ilk illərində sayımız 7 milyondan bir az çox idisə bu gün artıq 10 milyon olduq. Eyni zamanda dünyada yaşayan azərbaycanlıların sayı artır. Dünyanın müxtəlif ölkələrində 10 minlərlə, 100 minlərlə azərbaycanlı yaşayır. Artıq 50 milyondan çox olan Azərbaycanın səsi planetin hər yerindən gəlir.

dən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünyanın inkişaf etməkdə olan ölkələri sırasına



"Xəmsə"nin zona mərhələsi keçirilmişdir

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 2019-cu il üçün vahid təqvim planına əsasən 13 aprel 2019-cu il tarixdə Lerik şəhər Mədəniyyət evində Lerik rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Neftçala, Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Yardımlı və Lerik rayonunu təmsil edən 16 komandasının iştirakı ilə "Xəmsə" Milli intellektual oyunu üzrə gənclər arasında XI Azərbaycan çempionatının zona mərhələsi

keçirilmişdir. Yanşda komandalar püşkatma yolu ilə 4 qrupa bölünmüşlər. Lerik rayonunu təmsil edən "STİMUL" komandası Salyan, Neftçala və Cəlilabad rayonunu təmsil edən komandalardan yer aldı. A qrupunda mübarizəyə başlamışdır. Oyun boyu rəqiblərindən üstün oyun nümayiş etdirən Lerik "STİMUL" komandası sonda 10500 xalla ən yaxın rəqibi olan Cəlilabadın "ZƏKA" komandasını 7600 xal qabaqlayaraq A qrupunun lideri kimi final

mərhələsinə vəsiqə qazanmışdır. Final mərhələsinə Lerik "STİMUL" komandası ilə yanaşı Masallının "Gauntlent", Lənkəranın "Maximum" və "LDU" komandaları vəsiqə qazanmışlar. Final mərhələsində də parlaq oyun nümayiş etdirən "STİMUL" komandası may ayında Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanmışdır.

Orxan Abbaszadə,
Lerik rayon Gənclər və İdman İdarəsi aparıcı məsləhətçi

Ağacəkmə kampaniyası keçirildi



Azərbaycan Respublikasının əhalinin sayı 10 milyon nəfərə çatıb. 2019-cu il aprelin 6-da saat 03:30-da

Bakı şəhərində, keçmiş Ağdərə rayon sakinləri, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çerkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində ölkənin 10 milyonuncu sakinini dünyaya gəlib.

7 aprel 2019-cu il tarixdə Azərbaycan Respublikasının 10 milyonuncu sakininin anadan olması münasibətilə Lerik rayonunda Lənkəran-Lerik avtomobil yolunun 54-cü kilometrliyində ağacəkmə kampaniyası keçirilmişdir. Lerik Rayon İcra Hakimiyyətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən aksiya zamanı 600 ədəd sər, küknar və ərək ağacları əkilmişdir. Aksiyada 250 nəfər iştirak etmişdir.

Züvüc ərazisində vətəndaşlar səyyar görüş-qəbulda dinlənildi

Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağirov Zövne kəndində Züvüc kənd inzibati ərazi dairəsindən olan vətəndaşlarla səyyar görüş-qəbul keçirdi.

Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağirov görüş iştirakçıları salamlayaraq bildirdi ki, cənab Prezidentin tapşırığı ilə yerlərdə səyyar görüş-qəbul mütəmadi olaraq keçirilir və bu görüşlərdə əsas məqsəd vətəndaşların narahat edən problemlərlə yerində tanış olmaq və problemlərin həlli istiqamətində tədbirlər görməkdir.

Rayon icra hakimiyyətinin başçısı ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolundan danışaraq, bu uğurlu yolun cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etdi. 2019-cu ildə cənab Prezidentin minimum əmək haqqının, pensiyaların, problemlı kreditlərin həlli, tələbələr təqaüdlərinin artırılması barədə verdiyi sərəncamların əhəmiyyəti haqqında kənd əhalisinə geniş məlumat verərək, bu sərəncamların hər bir vətəndaşımız tərəfindən yüksək qiymətləndirildiyini və razılıqla qarşılandığını vurğuladı.

Cənab Prezidentin rayonumuza dördüncü tarixi səfərindən və rayonumuza göstərdiyi xüsusi diqqət və qayğısından söhbət açan natiq ölkəmizin digər regionları kimi, Lerik rayonunun da ildən-ilə inkişaf etdiyini, abadlaşdığını bildirdi. Re-



gionların Sosial İqtisadi İnkişafı Dövlət Proqramına uyğun olaraq ötən il rayon ərazisində 10 modul tipli məktəbin, Noda kəndində 50 yerlik uşaq bağçasının tikintisi, Lerik şəhərinin, həmçinin Molalan, Sors, Şingədulan və Geskon kəndlərinin də içməli su təchizatı ilə təmin edilməsi istiqamətində işlərin aparıldığını və bu il qəbul edilmiş yeni Dövlət Proqramına uyğun görülməli işlərin daha da geniş sahələrə əhatə edəcəyini diqqətə çatdırdı.

Səyyar görüş-qəbulda çıxış edən vətəndaşlardan Əlirza Abışov, Vaqif Şahmarov, Həsənağa Qasimov, Mirzəbəy Əzimov və digərləri çıxış edərək rayon

ərazisində həyata keçirilən işlərə görə ölkə başçısı cənab İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər, əraziyə qaz xəttinin çəkilməsinə, kəndə yolların təmirinə, elektrik xətlərinin sığdırılmasına və bir sıra şəxsi xarakter daşıyan problemlərinin həllinə köməklik göstərilməsini xahiş etdilər.

Səyyar görüş-qəbulda rayon icra hakimiyyəti başçısı vətəndaşlar tərəfindən verilmiş təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə görüləcək tədbirləri qeyd edərək aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi.

Xalq artisti Qabil Quliyevin 70 illik yubileyinə həsr olunmuş tamaşa



Aprelin 19-da Lənkəran Dövlət Dram Teatrının truppası Lerik rayon mədəniyyətinin əhəmiyyətində Üzeyir Hacıbəyovun felyetonları, pambfetləri və hekayələri əsasında mərhum rejissor, Əməkdar incəsənət xadimi Baba Rzayevin quruluş verdiyi "Olanlardan-keçənlərdən" tamaşasını təq-

dim etdi.

Tamaşadan öncə Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov və digərləri çıxış edərək Qabil Quliyevin Azərbaycan teatrının inkişafında göstərdiyi

əvəzsiz xidmətlərindən söz açıldı.

Tədbirdə yubilyara Lerik Rayon İcra Hakimiyyəti, rayonun ayrı-ayrı təşkilatları tərəfindən xatirə hədiyyələri təqdim olundu.

Daha sonra Xalq artisti Qabil Quliyevin iştirakı ilə "Olanlardan-keçənlərdən" tamaşasına baxış oldu. Epik səpkidə hazırlanmış tamaşada dramaturji material üçün mövzu Ü.Hacıbəyovun XIX əsrin sonlarında və XX əsrin əvvəllərində müxtəlif qəzetlərdə işıq üzü görmüş felyeton, hekayə, pambfet və intermediyalarından istifadə olunub. Elmsizlik və savadsızlığın, köhnə məktəb üsulunun, xalqın tərəqqisinə mane olan adət və ənənələrin tənqidi tamaşanın əsas ideyasını təşkil etdi.

Rayon ictimaiyyətin böyük maraqla izlədiyi tamaşadan sonra Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağirov Xalq artisti Qabil Quliyevi qəbul edərək ona yubiley təbriki çatdırdı.

Lənkəran-Lerik avtomobil yolu müasir yol infrastrukturunun tələblərinə tam cavab verəcək

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Lənkəran-Lerik avtomobil yolu ən müasir formada tikilir. Müasir və rahat yol elə bir zərurətdir ki, həyatımızı onsuz təsəvvür etmək çətindir



Respublikamızda müasir yol infrastrukturunun yenidən qurulması, yeni körpülərin və yolların tikilməsi, magistral yolların salınması kimi sosial yönümlü layihələrin həyata keçirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin diqqət mərkəzindədir. Dövlət başçısının

sərəncamı ilə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması, yol tikintisi işləri davam edir. Bu tədbirlər vətəndaşların həyat şəraitinin yaxşılaşmasına müsbət təsir etməklə yanaşı, Azərbaycan iqtisadiyyatının inkişaf səviyəsini göstərir. Kənd və qəsəbələr, rayonlararası yolla-

nın yenidən tikilməsi turizm potensialını möhkəmləndirir, yük və sərnişin daşınmasını xeyli yaxşılaşdırır, yetişdirilən məhsulların rahat şəkildə bazarlara daşınmasını təmin edir, həm də yolboyu yaşayan əhalinin sosial rifahının yüksəlməsinə, tikinti-abadlıq işlərinə imkan verir.

Ötən illərdə Prezidentin sərəncamı ilə Lerik-Qusmalan-Kelvəz, Noda-Şingədulan-Xanagah, Piran-Hamarat-Vi-

kəti üçün real təhlükə yaranmışdır. Baş vermiş təbiət hadisələrinin yaratdığı fəsadları aradan qaldırmaq, avtomobil yolunun dayanıqlığını, yük və sərnişin daşınmasının təhlükəsizliyini gücləndirmək məqsədi ilə yol yenidən qurulur.

Yolboyu yol tikintisi ilə tanış olmaq elə də çətin deyil. Lakin yolçukənlərin əməyi, gördüyü işi oxucuların nəzərinə çatdırmaq istərdik. Budur, Lənkəran-Le-



jaker yolları yenidən tikilib, hazırda Orand kendi istiqamətində yol tikintisinə başlanılıb. Prezidentin sərəncamı ilə inşası davam etdirilən 55 kilometrlik Lənkəran-Lerik avtomobil yoludur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişləri ilə yenidən qurulan bu yol, indi sözün əsl mənasında qızğın emək meydanını xatırladır. 2018-ci il 15 oktyabr tarixində "Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında" Prezident sərəncamına uyğun olaraq müasir yol infrastrukturunu yaradır. Sərəncamda qeyd olunduğu kimi Lənkəran-Lerik avtomobil yolunda çoxlu sürüşmə və uçqunlar baş vermiş, yolun bəzi hissələrində nəqliyyat vasitələrinin hərə-

rik yolunun 27-ci kilometrində "Meşəbəyi" adlanan yerdə körpünün üstündə qızğın iş gedir. Qeyd edək ki, həmin yolda körpülər və suötürücü borular yeni gorkam alır, körpülər genişləndirilir, iri dəmir-beton konstruksiyalar yerinə qoyulur. Sonra qaynaq və betonlama işləri həyata keçirilir. Bu barədə bizə yol mühəndisi Elxan Mustafayev məlumat verdi.

Öyrəndik ki, 45-ci kilometrə Günəşli kəndinin ortasındakı sərt döngə ləğv olunur, yolun profili qaydaya salınır. 30-cu kilometrə, 23-cü kilometrə, 29-cu, 18-ci, 21-22-ci, 28-29-cu kilometr hissələrində ağız işi gedir. Yolların rahatlığı və təhlükəsizliyi indidən görünür. 1 sayılı Magistral Yol İdarəsi Lənkəran-Lerik yo-



lunun tikintisində çox fəaldir. Onu da qeyd edək ki, sərt qaydaların bərk daşları müasir texnika vasitəsilə əzilərək təmizlənir, yolu genişləndirmək məqsədilə dəmir-beton qurğular inşa olunur. Bu da yolun əsaslı şəkildə yenilənməsini göstərir.

Qəzetimizin növbəti saylarında da yol tikintisi diqqətimizdə olacaq. Lerik əhalisi, lənkəranlılar, yolboyu kəndlərin sakinləri Azərbaycan Prezidenti cənab İlham Əliyevə sonsuz minnətdarlıq edir, yolçukənlərin böyük əməyinə baxıb "əhsən" deyirlər.



Güclənən ordumuz bizim qürurumuz

Onlar Vətənin ərazi bütövlüyünü qoruyacaqlar

Prezident İlham Əliyevin sərəncamı ilə aprelin 1-dən ölkəmizdə başlamış gənclərin həqiqi hərbi xidmətə çağırışı Lerik rayonunda uğurla başa çatmaq üzrədir. Gənclər onları yolasalma mərasimində əminliklə bildirirlər ki, hərbi xidmət dövründə komandirlərin emr və tapşırıqlarını yüksək səviyyədə icra edəcək, həmişə qorxmaz və mübariz olacaq, hər qarış Vətən torpağını göz bəbəyi kimi qoruyacaq, Bayrağına, Himnə, Gerbinə, andına sədəqətli olacaqlar.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Lerik rayon şöbəsinin rəisi, polkovnik Arif Həsənov yolasalma mərasimində çağırışçı gənclər, vətənlər, valideynlər qarşısında çıxış edərkən deyir:

- Azərbaycan dünyanın ən müasir və güclü ordusuna sahibdir. Azərbaycanın bu uğura hərbi potensialın gücləndirilməsi, qoşun birləşdirmələrinin döyüş hazırlığının müasir standartlar səviyyəsində qurulması sayəsində nail olub.

Böyük inamla deyə bilərik ki, ordumuz hər an istənilən vəzifəni icra edə bilər.

Milli Ordumuzun möhtəşəm qələbələri də bunu sübut edir. 2016-cı ilin aprel ayında Ermənistanın növbəti təcridatı ilə üzleşən ordumuzun əks-hücumu keçərək Ağdərə, Cəbrayıl, Füzuli rayonlarının bir hissəsini işğaldan azad etməsi, 2018-ci ilin mayında Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisini düşmən nəzarətindən çıxarması deyilənləri təsdiqləyir.

SHXÇDX Lerik rayon şöbəsinin zabiti Şamil Qayqiyev deyir:

- Bu gün gənclərimiz Milli Ordu sıralarında xidmət etməyə yollanarkən Aprel zəfərinin sevinci ilə yaşayır, fəxarət hissi keçirir, qəhrəman oğullarımızı yad edirlər. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu daim möh-

kənlənir. Aprel döyüşləri düşməne və onun havadarlarına həm də bir mesaj oldu. Onlar bir daha bildirdi ki, illər ötsə də, azərbaycanlıların Vətən sevgisi, ordusuna inamı sarsılmazdır, Azərbaycan

gənc əsgərləri qəti və son qələbəyə çağırır.

Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, qələbə əzmini göstərdi, Ermənistanın əldə etdiyi "uğurun" müvəq-



bir qarış torpağını .bele güzeşte getməyəcək. Bunu ordumuzun əsgərləri də yaxşı başa düşür, torpaqdan pay olmaz, - deyə düşünür.

Müfəttiş İlqar Mirələmov həmişə olduğu kimi, qayğılı görünəndə əsgərlə yollanmış gənclərin adını fərəhlə çəkir: İqbal Mirhüseynov (Orand), Seyran İbrahimov (Babakuca), Amil Əhədov (Zöv-nə), Eldəniz İsmayilov (Təngəbin), Tale Əmirov (Lerik şəhəri), Cabbar Cabbarov (Barzavı) Milli Orduya yola düşərkən yüksək əhval-ruhiyyədə, qələbə əzmində idilər. Onlar polad kimi əyilməz, qartal kimi vüqarlı gənclərdir, Vətənin daşları, düşməne göz dağıdırlar, Azərbaycan şərəf gətirəcək, doğma evə alnıcaq, üzünə qayıdacaqlar.

Bəli, Aprel döyüşlərindəki qələbələr

qəti xarakter daşdığını bildirdi. Bu döyüşlərin nəticəsi olaraq Azərbaycan bir çox sahələrdə, eləcə də hərbi və psixoloji sahələrdə üstünlük əldə etdi. Biz Vətənin müdafiəsinə yola düşən lərikli çağırışçılara ən xoş arzularımızı, başlıcası da qələbə ilə evə qayıtmağı arzu edərək deyirik:

Düşməne nə zaman çəksəz göz dağı, O an azad olar Vətən torpağı. Siz güclü olsanız əzilər yağı, Qarabağ elində gül açar hər yan.

Vətən müqəddəsdir, Vətən anadır, Özü dünya boyda o bir dünyadır. Vətənin havası, suyu bal dadır, Gəlin biz edək can Vətənə qurbanı.

Cəlil Məmmədquluzadə - 150

Bizi deyib gələn "Molla Nəsrəddin"

Azərbaycan ədəbiyyatının, satirik publisistikasının, ictimai-siyasi fikir tarixinin yeni mərhələyə yüksəlməsində əvəzsiz xidmətləri olmuş görkəmli yazıçı-dramaturq, publisist, nasir, ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi münasibətilə Prezident İlham Əliyev yazıçının yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Mirzə Cəlil missiyası

O vaxt zamanla üz-üzə dayanan "Molla Nəsrəddin" jurnalının işıq görməsi qısa bir zamanda əks-əsədə doğurdu, dövrün maarif-pərvər, içli ziyalıları, demokratik düşüncəli, vətənsəver insanları bu dərjənin ətrafına cəm olaraq iti qələmin, parlaq zəkənin hökmü ilə xalq qəflət yuxusundan oyadan parlaq səhifələr yazmağa başladılar.

Öncə Cəlil Məmmədquluzadə dühası, ədəbi mühtə, yüksək amallar uğrunda yorulmadan çalışması barədə söhbət açmaq hər zaman aktueldir. Ədəbi fəaliyyətə 1880-ci illərdən başlayan Cəlil Məmmədquluzadə özünəməxsus olan məktəb yaratmışdır, həmin məktəbin təməli onun əqidəsindən, məsləkinədən, döyüş meydanında möhkəm dayanmaq bacarığında yaranmışdır. Qələmə aldığı hekayə, povest, aleyqorik, eləcə də dram əsərləri ilə Azərbaycanın yaşantılarını əks etdirmiş, neqativ halları kəskin tənqid atəsinə tutmuş, yüksək vəzifəli məmurlara təsir etməyə çalışmışdır.

Böyük demokrat bir tərəfdən "Molla Nəsrəddin"lə sözlü deməyə tələsib, xalq istisnar dünyasına qarşı çıxış etməyə sövq edib, digər tərəfdən də xalq xilasını yalnız maariflənməkdə, öz hüquqların müdafiə etməkdə və xalqın milli və azadlıq şüurunun oyanmasını da, yeni təfəkkür tərzinin formalaşmasını görür.

"Molla Nəsrəddin"i zaman özü yetişdirmişdi

Nəşr olunan gündən "Molla Nəsrəddin" cəmiyyəti qəflət yuxusundan oyatmağı, düzdüz, əyrini-əyri yazmağı, demokratiyanı, insan hüquqlarını boğan, xalq əsarətində saxlayan, məni hallara yol verən simasızlar işfə etməyi özünə yol seçmişdi.

"Molla Nəsrəddin" in tənqid hədəfləri o dövrün cəmiyyətdəki bütün eybəcərliklər, həllini gözləyən problemlərin həllinə mane olanlar idi. İrtica qüvvələri böyük demokrat publisistə, ədəbi mühtədə öz möhrünü vurmuş

yazıçıya hücum etsələr də qələmi silahdan da kəskin olan C.Məmmədquluzadənin redaktorluğu ilə əsla geri qalmırmış, təhdidləri mənasız hesab edir, bilirdi ki, xalqın milli şüuru oyanarsa, cəmiyyətə fəlakət gətirənlər bunun qarşısında döza b i l m e z . m e m l e k e t i n "imzası imzalar içində görünəcək". Jurnalın qarşı hücumları gücləndikcə Mirzə Cəlil tutduğu yolun doğruluğuna daha çox inanır, nə düşmənlərin hədə-qorxusu, nə də dostların narahatlığı onu tutduğu yoldan döndərə bilməyib...



XX əsrin əvvəlləri Azərbaycan mətbuatı tarixində yeni bir dövrün başlanğıcı olur. Bu dövrdə "Molla Nəsrəddin" jurnalı yarandı. Həm də Azərbaycan mətbuatı tarixində ilk satirik jurnal idi. Jurnal 1906-cı il aprelin 7-də C.Məmmədquluzadənin redaktorluğu ilə "Qeyrət" mətbəəsində nəşrə başlayıb. Jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilmiş, 1922-1931-ci illərdə Bakıda nəşr olunub. Molla Nəsrəddin sifahi xalq ədəbiyyatının qəhrəmanıdır və həmişə zülmə, nadanlığa, haqsızlığa gülüb, güldürüb və düşündürüb, yol göstərmiş. M.Cəlil həmişə Azərbaycan dilinin varlığını və təmizliyini, qadınların cəhətdən uzaqlaşması, maariflənməsi, elmli, təhsilli olması uğrunda daim mübarizə aparıb, cəhətdə, mövhumata, nadanlığa qarşı başsmağ mövqə tutub. Dərgidə müxtəlif mövzularda və müxtəlif janrlarda çoxlu əsərlər çap olunub.

Üç ölkədə nəşr olunmuş "Molla Nəsrəddin"

"Molla Nəsrəddin"çilər Azərbaycanda, eləcə də Yaxın Şərqdə qüdrətli mətbuat məktəbi yaratmışdılar. Jurnalın Rusiyada, Asiya,

Avropa və Amerikada abunəçiləri var idi. Yaxın və Orta Şərqdə, İranda və Türkiyədə ədəbi-ictimai fikrin, inqilabı, demokratik hərəkatın güclənməsinə təsir göstərmişdir.



Jurnalın yaradıcı heyətinə kimlər daxil idi?

Şübhəsiz ki, Mirzə Cəlil böyük ideyalarını reallaşdırmaq üçün Azərbaycanın mütərəqqi qüvvələrinə, demokratik düşüncəli insanlarına - şair və yazıçılara, satira ustalarına arxalanırdı. "Molla Nəsrəddin" jurnalında ikinci qələm ustası poeziyamızda inqilabi satiranın banisi Mirzə Ələkbər Sabir idi. Mirzə Cəlil ətrafında Ömər Faiq Nəmanzadə, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmkişir, Məmməd Səid Ordubadi, Mirzə Müküç Şəbüstəri və digər şair, yazıçı və jurnalistlər var idi. "Molla Nəsrəddin" in yaradıcı heyətində realist rəsamların böyük rolu var idi. Dərin məzmunlu karikaturalara Oskar Şmerlinq, İozef Rotteri və Əzim Əzimzadəni hamı tanıyırdı. Təbriz nömrələrinin rəssamı isə Əli Behzad idi.

Məqalənin sonuna çatdıq. 25 ildə cəmiyyətin eybəcərliklərini, qüsurlarını qorxmadan, çəkinmədən açıb göstərən, müsəlman qaradaşlarını cahillik yuxusundan oyatmağa çalışan "Molla Nəsrəddin" dünyanın aktuallığını itirmədiyinə görə, həm də bu günün jurnalı sayıla bilər.

Səhifəni hazırladı: İdris Müttəlimoğlu

Eldən gedən insan

Əsədullayev Ziyad Fəzi oğlu vəfat edib



Təkcə Lerikdə yox, çox yerdə - Bakıda, Gəncədə Sumqayıtda, Salyanda, Şirvanda, Neftçalada, Cəlilabadda, Lənkəranda və Astarada, Yardımlıda onu tanıyır, bütöv şəxsiyyət, cəmərd insan, sədaqətli dost, sözü düz deyən, meclislərdə yeri yuxarı başda olan ağsaqqal, ömrünü xeyirxahlıqla başa vuran hörmət-nüfuz sahibi lərikli idi. Yaşadığı 101 il ərzində (onun təvəllüd tarixi şəxsiyyət vəsiqəsində az göstərilib) çox hadisələrin şahidi olmuşdu, neçə-neçə böyük şəxsle oturub-durmmuşdu. Zaman onu daşdan-daşa çırpmışdı, fəqət o əzilməmişdi, sınınmamışdı, əsl insan kimi yaşamış, el-obasına layiq olmuşdu...

Onun həyatında itkilər çox olmuşdu, lakin onu daha çox ağrıdan nəvələri Arzumanın (o Lerik ilk şəhəridir) və Nadirin şəhid olması idi. Adam istərəm belə müsibətə, vaxtsız ölümə döza. Lakin o dözdü, el çində başını dik tutdu, meğrur göstərdi. Daxildə isə yanırı, ele gələn dərde, Qarabağ müharibəsinin üzüntülərinə dözdürdü. Başqa əlac da yox idi...

Ziyad Əsədullayev köhnə kişi idi, o pislik etmək üçün dünyaya gəlməmişdi. Genetik xüsusiyyətindən irəliləyən yaxşılaşma imkan var iken ne pislik etmişdi, ne də yamanlıq. Vəzifələrdə işləyərkən tutduğu posta, tələb olunana xəyanət etməmişdi. Barsındıncılığı və humanizmi, milli-mənəvi dəyərləri ilə seçilmişdi haqq-ədələti bacardıqca uca tutmuşdu...

Ziyad Fəzi oğlu 1924-cü ildə dünyaya göz açmışdı. Lerikdə məktəb təhsilindən sonra Xarkov Ali Hərbi Məktəbində oxumuş, oranı uğurla bitirmişdi. Yardımlıda pasport masa rəisi, Lerikdə təhlükəsizlik şöbəsinə əməkdaş, sonra rayon yanğın hissəsinə rəhbər təyinat olunmuş, bu işdə 40 ildən çox işləmişdi. Həmişə də vəzifə borcuna məsuliyyətlə yanaşmışdı. Vəzifəsini icra etməklə yanaşı, rayonun inkişafına çalışmışdı. Ürəyi el üçün yandırdığı üçün o da sevimli idi, elin sayılan kişisi olmuşdu.

El-obanın sevimlisi böyük ailə başçısı idi. Həyat yoldaşı Məryəm xanım 11 övlad 7 oğlan, 3 qız böyütmüşdü. Çoxlu nəvə-nəticəsi vardı. Bəzən onlara baş çəkməyə vaxt azlıq edirdi. Övladları onun fərəhi, qol-qanadları idi.

Ziyad Əsədullayev 1968-ci ildən bəri "Qüsursuz xidmətə görə", "İctimai asayişin qorunmasında xidmətlərinə görə" "Böyük Vətən müharibəsinin 30 illiyi", sonra isə 50 illiyi, "Sovet milisinin 50 illiyi" "Əmək veteranı" medalları ilə təltif olunmuşdu. O, "Bilik", "Qırıqçı Aypara və Qırıqçı Xaç cəmiyyəti"-nin, "Təbiəti mühafizə cəmiyyəti"-nin üzvü idi. Gənclərin hərbi və tənəpərvərlik tərbiyəsində fəal idi, əvəzədi kadrların hazırlanmasına köməyi əsirgəmir.

Ziyad Fəzi oğlu Əsədullayev aprel ayının 6-da haqq dünyasına qovuşmuşdur. Ziyadsevərlər onun işiqlı xatirəsinin uzun müddət unutmayacaqlar, onun ruhu yad ediləcək.

"Lerik"

O, xatirələrdə yaşayacaq

Bafəddin Ziyad oğlu Canəliyev 1942-ci ildə Mastail kəndində anadan olmuşdur. O, 1957-ci ildə kənd yeddiillik məktəbini, 1960-cı ildə isə Lerik qəsəbə (şəhər) orta məktəbi bitirmişdir.

Bafəddin Canəliyev bir müddət Bakıda tikintidə çalışmış, 1964-cü ildə hərbi xidməti başa vurmuşdur. Onun hərbi işə həvəsini görüb, zabit kadrları hazırlayan məktəbdə oxumağa göndərilir və o, leytenant rütbəsi alır. Ordudan tərxis edildikdən sonra BDU-nun filologiya fakültəsinə daxil olur və ali məktəbi 1971-ci ildə bitirir.

1968-ci Livədirqə kəndində pedaqoji fəaliyyətə başlayan Bafəddin müəllim 1972-ci ildə Mastail kənd 8 - illik məktəbinin direktoru təyin edildi. Məktəb binasının köhnə və yararsız olduğunu görən gənc direktor ilk növbədə məktəbin binasını təmir etdirir, nizam-intizamı möhkəmləndirir, təhsil ocağını ixtisaslı kadrlarla təmin edir, gənclərin Vətəne məhəbbət ruhunda tərbiyələndirilməsinə, elmə yiyələnməsinə böyük önəm verir. 1989-cu ildə Mastail 8 - illik məktəbi orta təhsil verən təhsil müəssisəsinə çevrilir.

Bafəddin müəllim yurd, Vətən təssübkeşi, yaxşı ziyalı, milli-mənəvi dəyərlərimizin təbliğatçısı idi. Heç bir mükafat və təltif gözləmədən ömrünün çox hissəsini səmərəli, fasiləsiz pedaqoji işə sərf etmiş Bafəddin Canəliyev müdrik insan idi. O, klassiklərin və müasir şairlərin əsərlərindən nümunələr deməkəndən yorulmurdu.

Bafəddin müəllimin övladları həmişə ona öz xeyirxah işləri ilə başucalıq gətiriblər. Rusiyada yaşayan və işləyən oğulları böyük xeyriyyə işləri görmüşlər. Onlar kəndə yol çəkməyi, körpü tikdirməyi, kənd məscidini təmir etməyi, qəbiristanlıqda abidə qoydurmaqla əhalinin hörmətini qazanmışlar.

Bafəddin Canəliyev kəndinə bir neçə

kitab həsr etmişdir. O, "Ulu Mastailim", "Yaddaşlarda yaşayanlar", "Həyat məktəbi", "Qürubdan boyulanarın" kitablarının müəllifidir. Onun yaşadığı Mastail kəndində maddi-mədəniyyət abidələrinin qorunub aşkar edilməsində əməyi vardır.

Allah Rəhmət Eləsin!

01.07.1942 02.04.2019



Dəyərli insan, təcrübəli pedaqoq, gözəl ailə başçısı, yurd təssübkeşi, şair-sənət bilicisi Bafəddin Canəliyev aprel ayının 2-də dünyasını dəyişmişdir. O, bundan sonra da yaxşılarla xatırlanacaq, həmişə xatirələrdə yaşayacaqdır.

Allah rəhmət eləsin, məzarı nurda olsun.

"Lerik"

Təbrik edirik!

Ağayev Hacıbala Qafur oğlu xoş bir aprel ayında Lüləkəran kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1974-cü ildə orta məktəbi bitirmişdir. Lənkərən Kənd Təsərrüfatı Texnikumuna qəbul olmuş, iki il ordu sıralarında xidmət etmişdir.



Hacıbala Ağayev 1980-ci ildə texnikumu bitirmiş, Sosialist Kubası sovxozunda müxtəlif vəzifələrdə çalışmışdır. 1994-cü ilin noyabr ayından dövlət qulluğu vəzifələrində işləmişdir. Hazırda DSMF-nin Lerik rayon şöbəsində məsləhətçi vəzifəsində çalışır.

Hacıbala Ağayev fəal ictimaiyyətçi, alovlu vətənpərvər, seçilən ziyalıdır. O, bir neçə dəfə məntəqə seçki komissiyasının sədri seçilmiş, səsvərmənin ədalətli və şəffaf keçirilməsini təmin etmişdir.

Yeni Azərbaycan Partiyasının fəal üzvü kimi həm partiyanın ideyalarını, təbliğ etmiş, həm də Həydr Əliyev irsinin öyrənilməsinə çalışmışdır. Gənclərin hərbi vətənpərvərlik ruhunda formalaşmasına, milli-mənəvi dəyərlərimizin təbliğinə həmişə diqqət yetirir.

Ad gününüzün təbrik edirik, Hacıbala Qafur oğlu! Ömrünüz uzun olsun, həyatınız həmişə xoş keçsin.



Əkrəm Xürrəmi

Lerik təbiəti sizə dərmandır

"Rafte" uzunömürlülər folklor "Xalq kollektivi"-nin üzvlərinə yazılmışdır

Cavanlıq yaşına yüzdə yetdiniz, Əlini, yetmiş, yüzü keçdiniz. O qədim oyunu əsəb seçdiniz, Lerik təbiəti sizə dərmandır.

Elin şad günündə gözəl oynadız, Rəqs edərək alova boyandınız. Özümlü hər vaxt cavan sandınız, Lerik təbiəti sizə dərmandır.

Səsiniz yayıldı bütün dünyaya, Soragınız çatdı ərşi-əlaya. Yazıldı adınız daşa, qayaya, Lerik təbiəti sizə dərmandır.

Neçə ölkəyə siz dəvət aldınız, Rəqs edib yaxşıca ad qazandı. Ölkələr dolaşib şöhrət tapdınız, Lerik təbiəti sizə dərmandır.

Gözlədir Lerikin hər qanş yeri, Havası sərin, təbiət sirli. Xəstələrə əlac nənə cövhəri, Lerik təbiəti dərmandır sizə.

Mahmud Şirəli, Məcid babamız, Göyçək, Mercan, Raci, Qizil anamız. Əliniz zəhmətdə, yüz il yaşadır, Lerik təbiəti dərmandır sizə.

Adın kimi əməllərin ucadır, Elin ağsaqqalı, haminin sevimlisi, xeyirxah və nəciab insan Abbas Zahidov üçün

Özünü yetirib köməyə çatan, Xalqın xoş gününə daim can atan. Xainin gözüne ox kimi batan, İnamin, əqidən daim var olsun.

Kəndini həmişə öndə istəyən, Hər kəsi işığa, sübhə səsləyən. Ürəyində Hatəm səxavəti bəsləyən, Dualar, səpələr sənə yar olsun.

Xalqın nəzarətində yerin var sən, Hamiya örnəkdir mədəniyyətin. Hünerinə çatan olarmı? Çətin, Hamiya əməlin bəlli, car olsun.

Elin ağsaqqalı, xeyirxah oğlu, Həmişə göstərdin doğru, düz yolu. Torpağa, yurduna məhəbbət dolu, O geniş ürəyin daim var olsun.

Yaşadığın kənd qədim, uludur, Sənə oxunmamış sözlə doludur. Gəldiyin haqq yolu Tanrı yoludur, Bilirik ki, min suala cavabsan, Ədəbin-ərkanın payidar olsun!

İmranın arzusu

Əhalinin kütləvi müayinəsinin başa çatmasına çox qalmayıb. Müayinələrin düzgün həyata keçirilməsində bütün tibb işçiləri kimi İmran Kerimovun da əməyi vardır. O, hər gün vaxtdan qabaq gəlir. Axi, yaxın, uzaq ünvanlardan gələn Lerik RMX-in laboratoriyasına hər gün onlarla vətəndaş müraciət edir. Onları razı yola salmaq tibb işçilərinin peşə və vətəndaşlıq borcudur.

İmran Kerimov 1987-ci ildə qədim və müasir Mastail kəndində təvəllüd tapıb. Ətə-qana dolmuşca yeniyetməlik yaşına daxil olub. Böyüdükcə çalışqanlıqı, fərəsəti, öyrənməyə marağı arzu fərqlənib. Tibb işçisi olmağı arzulayıb. Bu istəklə də 2005-ci ildə Bakıdakı 2 saylı tibb kollecine

qəbul olub. Milli Ordu sıralarında xidmət etmək üçün əsgərliyə yüksək vətənpərvərlik hissi, vətəndaş məsuliyyəti, torpaq-yurd sevgisi ilə gedib. Orduda xidmət edərkən mətinlik, qorxmazlıq məktəbi keçib, torpaqlarımızı qoruduğu üçün bütün əmr və tapşırıqları vaxtında yerinə yetirib. 2007-ci ildə evə dönüb, Mastail kəndində ata-anası, yaxınları, qohumları, həmyaşdılar sağ-salamatlığı, nümunəvi xidməti münasibətlə şadınalılıq keçiriblər, atası Canişi kişiye, anasına gözaydınlığı veriblər. İmran ona göstərilən münasibətdən məmnun olub, onu daha yaxşı işlər görməyə ruhlandırıb.

İmran Kerimov on ildir ki, Lerik Rayon Mərkəzi Xəstəxanasının laboratoriyasında çalışır. Bir tibb işçisi kimi öhdəsinə düşən vəzifəni tələb olunan qaydada icra edir, yüksək ali xüsusiyyətləri ilə ona müraciət edənlərin hüsn-rəhmətini qazanır. Əhalinin cansağlığı keşiyində durması ilə fəxr edir.

İmran Kerimov gəncdir, gənclik enerjisi ilə də işləyir. Müasir dövrə gənclərin qarşısında duran vəzifələrdən söhbət açarkən o deyir:

- Gənclərin, xüsusilə də əsgərlərin qarşısında duran bir nömrəli vəzifə işğala məruz qalmış torpaqlarımızı azad etmək, düşmən zəbt etdiyi Vətən toraqlarını azad görmək ən böyük arzumdur.

Fədail Şükürov



Muradəli Hüseynov, Bradi kəndi

Həyatın qədrini bilək

Uymayaq fitvaya, boş yalan söze, Yurdumda nur saçın, xoş arzu-dilek. Hər an hakim olaq əqidəmizə, Azad, şən həyatın qədrini bilək.

Durub əyləşməyə özge sözüylə, Silək yaddaşlardan bu pis adət. Baxaq gələcəyə ağılın gözüylə, Çıxardağ ürəkden paxıl niyyəti.

Heç vaxt unutmayaq keçən günləri, Həyat işıq saçsın, xoş üzümüzə. Qənim kəsilməyək öz-özümüza, Müstəqil həyatın qədrini bilək.

Xalqın işgüzdür, daim əlləşir, Yaşayış dəyişir, həyat dəyişir. Vətən başdan-başta tam yeniləşir, Şən, gözəl həyatın qədrini bilək.

Ürəklə yanaşaq öz işimizə, Daim dəstək olaq bir-birimizə. Rəqiblər həsrətlə baxsınlar bizə, Xalqımın, dövlətin qədrini bilək.

Yeter, hakim olaq əqidəmizə, Qənim kəsilməyək öz-özümüza. Taleh işıq saçsın xoş günümüza, Azad, şən həyatın qədrini bilək.

Zəhmətin parlayır

Masallı rayonundakı Zərifə Əliyeva adına Göz Xəstəxanasında çalışan, mənalı ömrünü insanların sağlamlığına həsr edən, şəfəli əlləri ilə neçə-neçə xəstəyə nur, işıq bəxş edən qayğıkeş həkim Orxana hədiyyə.

İnsan var işindən qazanır təna, Qışda buz istəsən, o vəzən sənə. Ürəkden bağışlan, doğma peşənə, Nur saçan əllərin var olsun, həkim!

Ömür bəxş edərsən əllərinlə sən, Zülməti işığa çevirən sənənsən. Sən ömür paylayan nürsən, günəşsən, Yorulmuş əllərin var olsun, həkim!

Nigaran üzleri sən edərsən şad, Xəstəni qəm-qüssədən edərsən azad. Halal zəhmətinlə qazanırsan ad, Nur saçan əllərin var olsun, həkim!

Zəhmətin parlayır, nur saçır üzün, Xəstəyə dərmandır zərdəbin, sözün. Hamiya məhrəban, əzizsən özü, Nur saçan əllərin var olsun, həkim!

Dillərdə sevincsən, nəğməsən hər an, Sizdən dəstək alır hər qoca, cavan. Ucalır hərmətin daim, anbəan, Nur saçan əllərin var olsun, həkim!

Yubileyin mübarək

Gənclik illərində qoyunuda yaşadığım, doğma Xəzərin sahilində yerləşən, öz gözəlliyi, inkişafı, füsunkarlığı ilə insanı özünə məftun edən Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr edirik.

Bəzənib nur saçır, torpağın, daşın, Sevinir, şadlanır, hər vətəndaşın. Vaxt keçdi, yetmişə tez çatdı yaşın, Yubileyin mübarək, gözəl şəhərim!

Bakiya qardaşsan durmusan qoşa, Doğmasan, əzizsən hər vətəndaşa. Gözəl binaların verib baş-başa, Bayramın mübarək, gözəl Sumqayıt!

Xalqın çalışqandır, daim əlləşir, Binalar tikilir, şəhər dəyişir. Qoyun başdan-başta tam gözəlləşir, Şad günün mübarək, şən yurdum mənim.

Zəhmətlə yaratdın, hər yeniliyi, Təzə işe düşdü kimya birliyi. Xalqımız qeyd edir, yetmiş illiyi, Yubileyin mübarək, gözəl şəhərim.

Gözəldir, cənnətdir qoyunuda hər yan, Bu gün ətir saçır, hər küçə-meydan. Sənle qürur duyur, mərd Azərbaycan, Bayramın mübarək, gözəl şəhərim.

Formula 1 Azərbaycan Qran-Prisinin ayaqları proqramına möhtəşəm şou ilə yekun vurulub

Aprelin 28-də Formula 1 SOCAR Azərbaycan Qran-Prisi başa çatdıqdan sonra "Baku Crystal Hall"-da maraqlı ayaqları proqramı təşkil edilib. Möhtəşəm avtomobil yarışında yüksək adrenalin yaşayan azərbaycanlı idman mübarizəsindən sonra gözəl musiqilərin sədası altında ayaqları. Yarış həftəsonu başa çatarkən dünyanın ən tanınmış reperlərindən

olan Kardi Bi Bakı səhnəsində yer alaraq məşhur musiqi proqramı ilə Azərbaycan Qran-Prisinə yekun vurub.

"Qremmi" mükafatına layiq görülən ilk reper olan Kardi Bi ayaqları həftəsonu maraqlı gecə təqdim edib.

Formula 1 SOCAR Azərbaycan Qran-Prisi möhtəşəm şou ilə başa çatıb.



Redaktor İdris ŞUKÜRLÜ

Təsisçilər: Lerik Rayon İcra Hakimiyyəti və "Lerik" qəzetinin redaksiyası H/A:AZ05A11B33080019447400220174 VOEN:6300050071

Lisensiyası № V 280 İndeks 96935 Hər kəs öz imzasına cavabdehdir. Əlyazmalar geri qaytarılır

Redaksiyanın ünvanı: Lerik şəhəri, Nizami küçəsi Tel: (070) 520-73-91

Qəzet "Son Dakika" MMS mətbəəsində hazır diapozitivlərdən çap olunmuşdur. Tiraj: 550 Sifariş: 341

